



Rəsul RƏXŞANLI

Düşüncələrimlə üst-üstə düşən atamın məsləhətləri, bir də cəxdankı olsa da babat görünən çemodanı ilə evdən çıxanda balaca bardağ'a doldurduğu suyu anam arxamca atdı. Yaxşıca, dərindən təhsil alacağam, əc-nəbi dildə danişmağı öyrənəcəyəm, həm məişət mövzusunda, həm də ixtisasım, sahəm üzrə. Bir də yataqxana-nadakı otaq yoldaşının yuxarı kursun yaxşı oxuyan tələbəsi düşməsini isteyirdim.

Universitetdə ilk dəfə otağa girəndə tələbələrimizin hamisini gözdən keçirdim. Oturmağa boş yerlər var-di. Qapı tərəfdəki sırada, orta skamyada sakitcə əyləşib uşaqlara diqqətlə baxan oğlanın yanını münasib seç-dim. Yandan ehmələ qızı baxdım, o qızı ki, qapıdan girəndə göydən enmiş məlek kimi gözümə dəymışdı. O kimsəyə baxmadı. Bəlkə də düz eləyirdi, o hara qalanları hara.

Məhazirədə anlamadığım, yüzdən çox tələbənin qarşısında sual verməyi həqiqət sandığım məqamı otaq yoldaşından soruştum. Orta səviyyəli yuxarı kurs tələbəsinə bu heç də çatin olmamalıydı, fikrime. O isə cavab vermək istəmədi. Sir-sifətini turşutdu, sanki demək istədi ki, bir daha dərsə aid sual verməyim. Olsun, dərsə da-ha çiddi yanaşmağı hədəfə götürdü. Tənimadiğinə ümid bağlamaq əminli iş deyilmiş. Olsun, fəqət o maneçi-lik töötəmir, ziyanvuran deyil, bu özü bəsimdi. Baxmayaraq ki, ilk günlərdə əcnəbi dilindən də köməyinə ümidi idim.

Fikrimdə dərslərlə yanaşı o da özüne yer eləmişdi. Ona baxmaq könlümdən keçirdi, gözaltı da olsa. Ya-nında oturan qız S. riyaziyyata aid tez-tez məndən soruşturdu, bəzən evə verilənləri onunçun həll etməyimə işarə vururdu. Qrupumuzda riyaziyyati əməlli başlı bilən bəlkə də yox idi. Bu səbəbdən köməyimi əsirgəmirdim, fəqət üzündəki, alnındaki xallar gözüme dəyəndə ürəyim... nə isə xoş olmurdu. Onu özümdən uzaqlaşdırmağa bəhanə axtarırdım. Ev tapşırığına görə tənəffüsə, ya da dərsdən sonra yaxınlaşırırdı. Bəzən onunla eyni skam-yada əyləşən M. də gəldi, fəqət aralıda dayanırdı. Ağlıma gəldi ki, S. ilə belə yaxınlıq M.-i görməyimə bəha-nə, vəsilə, imkan ola bilər. Bir bəhanə də özüm tapdim, guya məhazirələri yazmağı çatdırı bilmirəm. S.-in mü-hazirə dəftərini istəyirdim. Mənə alıb qaytarmaq gərək idi, onlara yaxınlaşmaq xatırınə. Aydın oldu ki, o da çat-dıra bilmədiyindən M.-dən dəftərini alıb köçürürmüş. Sonra da öz dəftərini mənə verirdi. Bir bəhanə də düşündüm, onun xətti əyri-üryü olduğundan oxumağa çətinlik çəkirem. Mənim adımdan xahiş eləsin, M. dəftərini mənə versin. Etiraz olmadı. Demə, M. də riyaziyyatdan zəif imiş, S.-ə həll elədiklərim ev tapşırıqlarını ondan alırmış. Dəftəri hərdən M.-in özünə qaytaranda mənə qarşı pis nəsə duy-

murdum. Onlara rəsmxətt tapşırıq-larını da çəkmək ağır gəlirdi. S. soruşturdu, başa salırdım, çəkib göstərirdim. Rəfiqəsi M. də onun arxasından baxırdı, eşidirdi, öyrənirdi, fəqət soruşturdu. Belə günlərin birində mən ona baxanda baxışlarımız toqquşdu və o bir addım geri çəkildi. Düşündüm ki, bircə səhvə, yəni xoşuna gəlməyən sözə, yaxud hərəkətə görə o birdə-fəlik məndən uzaqlaşar.

Fikrim dəsrde, gözüm onda qalırdı. Nə gizlədim, bəzən elə fikrim də onda idi. Necə deyim ki, düz çıxıxn? Keçmişə dair filmlərdəki kral qızlarına, şahzadələrə bənzeyirdi. Dərisi ağappaq, qar kimi. İri xurmayı gözlərində sükut, təmkin vardi. Danışanda əsla tələsmirdi, handa bir sözləri seçirdi, handa bir paltar geyinirdi. Əllərinin, başının hərəkəti rəvan. Bəs mən? Mən... bilmirəm. Fəqət mənim də üstünlüyü var, riyaziyyat və rəsmxətt.

Dərslər bitəndə tədris binasından çıxarkən S. ilə rəfiqosinin birgə getdiyiğini gördüm. Onların arxasında ad-dimladım, xeyli aralıda, ixtiyarsız. Onlar həra, mən də ora. M.-in hökumət işçilərinin binasında yaşadığını aydınlaşdırırdı.

Qonşu kənddən olan tanışımla rastlaşdım, başqa universitetdə oxuyurdur, yuxarı kursda. Yay tətilinə iş tapıb, geçə qarovalucusu. Oturacaq iri binanın iri olmayan otağında, mərtəbələrdə

li yaşayış binasına girəndə çasdım. Binanın həyətindəki bağçada əyləşdim. Gözlərimi giriş qapısından çəkmədən saatdan artıq gözləyib yataqxanaya döndüm.

Səhər həvəslə yox, əzgin, tamam sakitləşməmiş əhvalda universitetə yollandım. Otağa girəndə gözlərim onu axtarsa da, fəqət daxilən pis hissələr, düşüncələrle ona baxdım. Özümüz ələ almışdım, pis olanları içim-də saxlamışdım, üzdə rəvanlığını qoruyurdum. Onun üzündə fərqli nəsə tuta bilmədim. Guya dünən kişi ilə çox-mərtəbəli binaya giron bu deyilmiş. Riyaziyyatda, rəsmxətdə köməyimi dayandırdım, mühəzirə dəftərini almadım. S.-in mənə acıq tutdu, başını və gözlərini qaldırıb acıqla soruşdu:

- Sənə nə olub eee?

Son günlərdə dediyimi təkrarladım: - İşim var, getməliyəm.

Günlər ötmüşdə, hırsım yatmışdı. Köməyimi eləyirdim, məhəzirə dəftətini alırdım, fəqət öncəki kimi yox, içimdə az da olsa soyuqluq qalırdı. Hırsım tamam soyuyanda, günəşli gündə arxasında baxa-baxa getdim. Görəsən o cavan yenə M.-i o hündür evə aparacaqmı? Yaxud təzəsi onu qarşılıyacaqmı? Haqlı imişəm, təzəsi onu başqa yere apardı. Körpə arabası sürən gənc qadın M. ilə qısa səhbət elədi. M. körpəyə baxdı, birgə astaca

bilmirdi. Kənddə qaldığım iki gündə həyət-bacada əl-ayaq eləməyə imkan verilmədi.

- Oralarda nələr yediyindən xəbərsizəm, - deyən anam yalnız ləzzətlə yediklərim xörəkləri süfrəyə goti-rirdi.

Evdə çıxmağa hazırlaşdım. Böyükən göz yaşı damları ağırlıqdan kipriyindən qopub yanağına düşən anam məni qucaqlayıb alını sinəmədirədi. Mən də onun küreynini qollarım arasına alıb daranmamış saçla-rıdan öpdüm. Paltarımı dəyişdim. Ayna qarşısında dayanıb saçlarımı daraq çəkdim, saçdzüümü yaratdım. Anam mənə göz qoyurdu. Yola salanda arxamca atmağa bardağ su tökdü. Biz qapiya sarı qoşa addımlayanda:

- Kəndimizdə nə çoxdu gözəl-göyçək, alyanaq, çatmaqaş qızlarımız, anam rahatsızcasına dedi, - bizim ocağımza sinəsini, budunu çöldə qoyan qız yaraşmaz. Gözəl balama belələri nə qədər baxsa da balam onlara məhəl qoymaz, bilirom.

Bunu elə rahatsızlıqla, həyəcanla dedi ki, bu halda onu hələm-hələm görməmişdim. Bəlkə şəhər oğ-lanları kimi geyindiyimənmişdi dedi? Saç düzümə ona qəribə göründüyündənmi?

Doğrusu, M.-in handa bir paltar geyidiyi gördümsə, fəqət gödək-uzunluğuna göz qoymamışdım. Onun xanımlığı gözlərimi tutmuşdu. Bəlkə bu səbəbdənmişmi? Buna baxmağımsa gərəkdi. Göz qoymadım. Yuxarısı da, aşağısı da örtülü geyinirdi. Hətta, yaxın cirhacırında belə tam qolsuz nəsə geyinmirdi, qısa da olsa qollu idi. Diqqət yetirdim, qolsuz geyinənlərin çiyini yanrırdı, dərisi soyulurdu. M. bəzən bəzək əşyaları da taxırdı, handa birini, bayram günlərində. Qızlarımıza fərqli, təzə nəsə olanda necəsə nəzərə çarpdırdılar. M. isə üs-tünlükərini diqqətə yetirməyə can atmırı. Açığı, məmnunluq... Nədənsə bəziləri düşünür ki, vəzifelilərin hər birinin, yaxud böyük qışmanın qızı...abırsız...geyinir. Nədən?

Əsas binaya girəndə əlaçılardan şəkli asılmış iri lövhənin önündə rəfiqələri gördüm. Şəkillər təzələnmışdı, mənimki də orada vardi. Onlar şəklimin önündə dayanıb danişirdilar. Vaxt tapıb şəkillərə baxaram fikri ilə uzaq-laşdım.

Bundan sonra dərslərə dair M. də arasıra mənə qısa müraciət eləyirdi. Mən də cavabımı qısa deyir-dim ki, hürkütməyim, bezdirməyim. Yuxarı kurslarda da hər ikisi soruşturdu, kömək isteyirdi. Mühəndislik ixti-sasının dərsləri ağır idi. Demək olar ki, hər birində də riyaziyyatsız, rəsmxətsiz, daha nələrsiz keçinmək müm-kün deyildi.

Paltarımıla, saç düzümünlə yanaşı danışığımı, ləhcəmə, əl-ayaq hərəkətlərimə görə artıq xeyli fərqli-nirdim şəhərdəki ilk günlərimdəkindən. Yox, şışirtmırəm, fərq vardi, həqiqi sözümdü.

Onun arxasında düşən gözəgəlimli oğlan ortaya çıxdı. Arxadan güdüdüm. Universitet binasından arala-nannda oğlan yaxınlaşış nəsə deyirdi. Mən eşitməyə can atsam da xeyri yox idi. M. susurдумu? Nəsə deyir-dimi? Arxadan görə baxmadım. Gördüyüm bu idi ki, M. üzünü ona çevirmirdi. Nə-çə gün ötdü, universiteti-mizdən olmayan həmin oğlan çıxacağın lap kandarında durmuşdu, yəqin M. diqqətindən yayınmasın. Qız qon-su küçəyə keçəndə oğlan yaxınlaşış üzünü ona çevirdi, yəqin danışmağa başladı. O evə çathaçatadək oğlan deyirdi nəsə, hər halda üzünü qızdan çəkmirdi. Bir dəfə də olsa ona sarı başını döndərməyən M. həyətə daxil olanda oğlan ayaq saxladı. Arxasında bir qədər baxıb geri qayıtdı və daha gəlmədi.

(Davamı var)

BƏXT OĞRUSU

hekayə

getdilər. Fəvvərəli bağın qoşa, enli, yaşıl budaqları altındakı skamyada rəhatlandılar. Danışib gülümseyirdilər. Hərdən də körpəyə baxırdılar. Burada dayanmağıma səbəb görmədiyimdən aralandım. Bağdan çıxarkən böy-numu burub geri baxanda yanlarında kişi vardi. Qayıdış baxdım. Həmin o cavan idi, M.-i çoxmərtəbəli evə aparan.

Bayramı kənddə keçirməyə burnumun ucu göynəyirdi. Ata evinə əlidolu girmək necə də qürurverici imiş. Toyuq-cückəyə dən səpən anam məni görəcək ovcundakıları cəld onlara atıb əllərini çırpdı, gülümseyərək qollarını açıb:

- Mənim balam, üzünü görek-deyərək iti addımlarla üstümə yeridi, amma qucaqlamadı, fərəhle üzümə, üst-başına baxdı,- Allah saxlasın, səni bizə çox görməsin. Amin. Əndişədə qalmayasan.

Anam əllərini yuyub paltarını deyişəndək mənə gətirdiklərimi bir-bir eyvandakı masaya düzdi. O məni bağrına basıb yanaqlarımdan öpdü. Kətənin qirağından çıqqan qoparib ağzına qoysu və duyğulandı:

- Övlad cörəyi yemək mənə qismət oldu, çox şükür, -gözələri doldu,- o gün olaydı yanında ismətli gəlinimi görəydim, sənin kimi qəşəng nəvəmi qucağıma alaydım, bağrima basaydım, gözlərindən öpəydim.

Utandığımızdan qızardım, başımı salladım. Əyilib özünü şalvarına sürtən pişiyimizin başını tumarladım. Anam ağızındakını yedi:

- Çox dadlılı, ağızın şirin olsun. Hamisindən süfrəyə düzəcəm. Axşamçağı atan suqovuşandan qayıdacaq, bir azdan bacı-qardaşların gələr. Yeyəcəklər, sevinəcəklər.

Uşaqlar geldi, qucaqlaşış öpüsdük. Atam da tez qayıtdı, mənə qolları arasında aldı. Gök qurşağı kimi çox-rəngli quyruğu olan iri xoruzu kəsdi. Anam ən çox xoşladığım çıqtırma xörəyini bışirdı. Yuxumuz ərşə çəkilmədi, gecə yarıyadək səhbətimiz bitmək